

İqtisadi cəhətdən inkişaf etməmiş hansısa dövlətdə demokratikləşməyə və vətəndaş cəmiyyəti quruculuğuna yönələn cəhdələr uğursuzluqla nəticələnir, çünkü tətbiqinə cəhd göstərilən mütəreqqi yeniliklər vətəndaşların real yaşayış səviyyəsi, həyat tərzi ilə uzaşır. Bu mənada yüksək sosial-iqtisadi inkişafla yanaşı, demokratikləşmə prosesinin sürətləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğu prosesinin başa çatdırılması, hüquqi dövlətin, sözün həqiqi mənasında, bərqrər olması müasir Azərbaycan milli ideyasının tərkib hissələri kimi nəzərdən keçirilir.

Dövlət hakimiyyətinin möhkəmləyi də bir çox cəhətdən iqtidarı cəmiyyətin müxtəlif təbəqələrinin mənafətini müdafiə etmek, ictimai qüvvələrin tarazlığını qoruyub saxlamaq və cəmiyyətə xas olan mülki, demokratik, özünüdürə meyillerinin mütəreqqi inkişafını təmin etmək qabiliyyəti ilə müyyən olunur. Bu mənada ölkədə demokratik təsisatların rulunun yüksəldilməsi, insan hüquqlarının müdafiəsi sisteminin tekniləşdirilməsi istiqamətində atılan addımlar nəinki respublikamızda, həmçinin beynəlxalq arenada yüksək qiymətləndirilir. Hüquqi-siyasi sahədə aparılan İslahatlar Azərbaycanın Avropa hüquq məkanında fəaliyyət göstərən beynəlxalq standartları tam uyğunluğunu təsdiqləyir.

Təcrübə göstərir ki, liberalizm, demokratiya və bazar münasibətləri prinsipləri məcmə haldə çıxış edir. Baza postulatını hər bir insanın doğulandan yaşamaq, azadlıq və mülkiyyətə malik olmaq kimi ayrılmaz hüquqlarının olduğunu özündə ehtiya edən liberalizm ideyasında göstərilən triada arasında eslinde qırılmaz elaqə mövcuddur. Çünkü özel mülkiyyət fərdi azadlığın esasını təşkil edir və bu da öz növbəsində ayrıca götürülmüş fərdin özüntütsüdinq ifadesinin zəruri şərti kimi çıxış edir. Həqiqətən de iqtisadiyyat sferasında serbest bazar prinsiplərində ifade olunan bu postulatla siyasi demokratiya arasında qarşılıqlı elaqə mövcuddur. Məhz demokratik dövlət bazar münasibətlərinin və azad rəqabetin mövcudluğunun və səmərəli fəaliyyətinin teməni kimi çıxış edir. İqtisadi məcburliyyət formasından insanları azad etmək, bu sahədə silki və nomenklatura imtiyazlarını aradan götürməkədə demokratiya cəmiyyətin hər bir üzvünün iqtisadi azadlığının reallaşması üçün on yaxşı şərait yaratır.

Demokratianın mühüm göstəricilərindən biri də hökumətin ictimai rəye münasibəti əsasında müəyyənlenir. İctimai rəy dövlətin işinə nəzarət funksiyasını yerinə yetirmekle müsbət və mənfi meyillərə obyektiv qiymət veren, hökuməti mövcud problemlərin həllinə doğru istiqamətləndirən mühüm mexanizmdir. Ötən 12 ilde hökumətin vaxtaşısı xalqa hesabat vermesi də milli dövlətçilik tariximizdə mütəreqqi ənənəye çevrilmiş, demokratik dəyərlərə hörmətin, ictimai rəye həssəs münasibətin ifadəsi kimi diqqəti çəkmışdır. Bu, eyni zamanda cəmiyyətdə şəffaflığın və sosial ədalət normalalarının qorunmasını təmin etmiş, dövlət məmurlarının xalq və Prezident qarşısında mesuliyyətini artırmış, onları qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçirilməsi üçün daha səyələşməsənət sənədindən irəli gedir.

Azərbaycanın ildən-ile aranın iqtisadi qüdreti ölkəmizə olan marağı artırmaqla yanaşı, beynəlxalq və regional eməkdaşlıq sahəsində bundan sonra da respublikamızın aparıcı rola malik olacağının deməyə əsas yaradır. Bakıda Qlobal Açıq Cəmiyyətlər Forumunun keçirilməsi də ölkəmizdən yüksək dövlətimizdən ugurların ictimaiyyətə düzgün, obyektiv çatdırılmasının, mövcud problemlərin ətrafında müzakirələrin aparılması, bu problemlərin həlli yollarinın təqdimatı üçün səmərəli vəsitiyən keçirilmişdir. Dünyanın 50-



Azərbaycan qlobal əhəmiyyətli tədbirlərin mərkəzinə çevrilib

Prezident İlham ƏLİYEV: "Siyasi sahədə, beynəlxalq münasibətlərin tənzimlənməsində, ölkədaxili proseslərin inkişafında, multikulturalizmə bağlı bizim təcrübəmiz öyrənilir"

dənət xətti kimi nəzərdən keçirilməsi Azərbaycanı qlobal əhəmiyyətli tədbirlərin mərkəzinə çevirir. Bakıda hər il beynəlxalq humanitar forumların keçirilməsi ilk növbədə respublikamızın sivilizasiyalara dialog prosesində feal mövqə tutduğunu, mədəniyyətlər arasında körpü rolunu oynadığını göstərir. Bunun əsas sebəblərindən biri xalqımızın tolerantlıq düşüncəsinin yüksək inkişaf səviyyəsidir. Xalqlararası və mədəniyyətlərənən dialogu məsələləri dövründə dənət inkişaf etdirmək, ona dəstək vermek, bütün insanların gelecəyi namine mədəniyyətlərin və dinlərin qarşılıqlı dialoguna nail olmaq dövlət siyasetinin mühüm tərkib hissəsi olaraq qalır. Dövlət başçısı İlham Əliyevin tolerantlıq və milli münasibətlər problemlərinə dair baxışları onun siyasi portretinin əsas cizgilərini təcəssüm etdirir. Dövlət başçısının 12 il müddətindən bu nüanı bağlı irəli sürdüyü princip, müeyyənləşdirildiyi strateji xətt, atlığı konkretnı addımlar onun Azərbaycanı həm de sivilizasiyalara dialog, mədəni-intelletkəl konsolidasiya və eməkdaşlıq mərkəzini kevirmək məqsədindən irəli gedir.

Azərbaycanın ildən-ile aranın iqtisadi qüdreti ölkəmizə olan marağı artırmaqla yanaşı, beynəlxalq və regional eməkdaşlıq sahəsində bundan sonra da respublikamızın aparıcı rola malik olacağının deməyə əsas yaradır. Bakıda Qlobal Açıq Cəmiyyətlər Forumunun keçirilməsi də ölkəmizdən yüksək dövlətimizdən ugurların ictimaiyyətə düzgün, obyektiv çatdırılmasının, mövcud problemlərin ətrafında müzakirələrin aparılması, bu problemlərin həlli yollarinın təqdimatı üçün sənədindən irəli gedir. Azərbaycanın ildən-ile aranın iqtisadi qüdreti ölkəmizə olan marağı artırmaqla yanaşı, beynəlxalq və regional eməkdaşlıq sahəsində bundan sonra da respublikamızın aparıcı rola malik olacağının deməyə əsas yaradır. Bakıda Qlobal Açıq Cəmiyyətlər Forumunun keçirilməsi də ölkəmizdən yüksək dövlətimizdən ugurların ictimaiyyətə düzgün, obyektiv çatdırılmasının, mövcud problemlərin ətrafında müzakirələrin aparılması, bu problemlərin həlli yollarinın təqdimatı üçün sənədindən irəli gedir.

Azərbaycan son illər dənət miqyaslı bir səra idman yarışlarının uğurla təşkil edərək beynəlxalq və Avropa Olimpiya komitelerinin etimadını qazana bilib. Elə bunun neticəsidir ki, 2013-cü il iyulun 23-24-de Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi idman Federasiyasının (İHİF) səkkizinci hesabat-seçki Baş Assambleyası çərçivəsində federasiyaya üzv olan Milli Olimpiya komitələri 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etmələri çox mühüm hadisə olmuşdur. Şübəsiz ki, forumda iştirak edən xarici dövlətlərin nümayəndələri öz ölkələrində Azərbaycan haqqında, burada gəden inkişafla bağlı geniş məlumat verirler.

Resmə Bakının Avropa və dünya miqyaslı siyasi, iqtisadi və humanitar tədbirlərə yüksək səviyyədə evsahibliyi etməsini, Şərqli Qəbər arasında multikultural merkez roluunu oynaması ilə şərtlərin. Azərbaycanın yüksək təşəbbüskarlığı ilə paytaxtımızda təşkil edilən coxsayılı mötbər beynəlxalq tədbirlər Bakını artıq regionun "diplomatik paytaxt"na çevirib. "Eurovision-2012" kimi möhtəşəm musiqi yarışmasını yüksək təşkilatçılıqla keçirən Azərbaycan başqa bir mötbəber idman tədbirinə - "Bakı-2015" ilk Avropa Oyunlarına evsahibliyi etdi. Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə keçirilməsi hem de ölkəmizdən insan hüquqları və demokratikləşmə, habelə milli-etiñik, dini toleransiyanın temini sahəsində əldə etdiyi böyük naiyyətleri göstərdi. Avropa Oyunlarında yüksək nəticələrə əldə edən Azərbaycan idmançılarının geniş vüset alındı.

İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizdən son illər idmanın növbə daxil ediləcək ki, bunlar da "Bakı-2015" 1 Avropa Oyunlarının programı ilə qismən də olsa üst-üstə düşəcək. IV İslam Həmrəyliyi Oyunlarında ağır atletika və zorxana kimi idman növbələri üzrə yarışlar keçiriləcək. Idmançıların Atletlər Kəndində

yerləşdirilməsi nəzərdə tutulub. 2016-cı ilde ölkəmizdə Şahmat üzrə Olimpiada, "Formula-1" üzrə Avropa Qran-pri yarışları keçiriləcək. Bütün bunlar dünyada Azərbaycanın həm də mötəbər idman tədbirlərənən səfərdən dərhal idmandan tərəqqi dövrünü yaşıyır. Ölkəmizdə təşkil olunan Avropa, dünya çempionatları silsilə xarakter daşıyır. Son 12 ilde respublikamızda idmanın müxtəlif növleri üzrə dünya və Avropa çempionatları keçirilər. Təsəssüflər olsun ki, Azərbaycanın qazandığı nailiyyətləri qəbul etməyən və hər bir idmançıda tərəqqi tərəfindən qeyd olunur. Idmançılarımızın mötəbər yarışlardan əldə etdiyi yüksək nailiyyətlər, dövlətin idmanın inkişafına dəstəyi, müsələr idmanın təbəxəhlərini daşıyır. Ümummilli lider Heydər Əliyevin adını daşıyan fonda əzmələ rəhbərlik edən Mehriban xanım Əliyeva nəinki ölkəmizdə, habelə xarici ölkələrdə medəni-dini abidələrin bərpasını əsas fealiyyət prioritətlərindən biri hesab edir. Son illər fondun təşkilatçılığı ilə Fransanın Strasburg şəhərində keçirilmiş III İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi zamanı İHİF-nin bayraqı Azərbaycana verildi. IV İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə Azərbaycanın evsahibliyi etməsi ilə bağlı İslam Həmrəyliyi idman Federasiyası ilə müqavilə imzalanıb. IV İslam Həmrəyliyi Oyunları 2017-ci ildə mayda - Ramazan ayından əvvəl təşkil olunacaq. Yarışın programına 19-20 idman növbə daxil ediləcək ki, bunlar da "Bakı-2015" 1 Avropa Oyunlarının programı ilə qismən də olsa üst-üstə düşəcək.

İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizdən son illər idmanın növbə tərbiyəsinin, Olimpiya hərəkatının geniş vüset alındı. İlk Avropa Oyunlarının qazanılmışdır. Böyük ölkələrin qeyri-mədəni irsinin qorunmasına dəstək verilib, Qəbələ Beynəlxalq Musiqi Festivalı kimi onlarla qlobal və mükəmməl layihələrə imzalı.

İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizdən son illər idmanın növbə tərbiyəsinin, Olimpiya hərəkatının geniş vüset alındı. İlk Avropa Oyunlarının qazanılmışdır. Böyük ölkələrin qeyri-mədəni irsinin qorunmasına dəstək verilib, Qəbələ Beynəlxalq Musiqi Festivalı kimi onlarla qlobal və mükəmməl layihələrə imzalı.

İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizdən son illər idmanın növbə tərbiyəsinin, Olimpiya hərəkatının geniş vüset alındı. İlk Avropa Oyunlarının qazanılmışdır. Böyük ölkələrin qeyri-mədəni irsinin qorunmasına dəstək verilib, Qəbələ Beynəlxalq Musiqi Festivalı kimi onlarla qlobal və mükəmməl layihələrə imzalı.

Ölkə olmasına ilə bağlıdır. Bele sanbalı idman tədbirinin Azərbaycana hevalə edilməsi onu göstərdi ki, respublikamız bütün sahələrdə, o cümlədən idmandan tərəqqi dövrünü yaşıyır. Ölkəmizdə təşkil olunan Avropa, dünya çempionatları silsilə xarakter daşıyır. Son 12 ilde respublikamızda idmanın müxtəlif növleri üzrə dünya və Avropa çempionatları keçirilər. Təsəssüflər olsun ki, Azərbaycanın qazandığı nailiyyətləri qəbul etməyən və hər bir idmançıda tərəqqi tərəfindən qeyd olunur. Idmançılarımızın mötəbər yarışlardan əldə etdiyi yüksək nailiyyətlər, dövlətin idmanın inkişafına dəstəyi, müsələr idmanın təbəxəhlərini daşıyır. Ümummilli lider Heydər Əliyevin adını daşıyan fonda əzmələ rəhbərlik edən Mehriban xanım Əliyeva nəinki ölkəmizdə, habelə xarici ölkələrdə medəni-dini abidələrin bərpasını əsas fealiyyət prioritətlərindən biri hesab edir. Son illər fondun təşkilatçılığı ilə Fransanın Strasburg şəhərində keçirilmiş III İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi zamanı İHİF-nin bayraqı Azərbaycana verildi. IV İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə Azərbaycanın evsahibliyi etməsi ilə bağlı İslam Həmrəyliyi idman Federasiyası ilə müqavilə imzalanıb. IV İslam Həmrəyliyi Oyunları 2017-ci ildə mayda - Ramazan ayından əvvəl təşkil olunacaq. Yarışın programına 19-20 idman növbə daxil ediləcək ki, bunlar da "Bakı-2015" 1 Avropa Oyunlarının programı ilə qismən də olsa üst-üstə düşəcək.

İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizdən son illər idmanın növbə tərbiyəsinin, Olimpiya hərəkatının geniş vüset alındı. İlk Avropa Oyunlarının qazanılmışdır. Böyük ölkələrin qeyri-mədəni irsinin qorunmasına dəstək verilib, Qəbələ Beynəlxalq Musiqi Festivalı kimi onlarla qlobal və mükəmməl layihələrə imzalı.

Bu gün dünyada artıq Azərbaycanın inkişaf modeli haqqında danışılır, qeyd edilir. Həm siyasi sahədə, bəynelxalq münasibətlərin tənzimlənmesində, ölkədaxili proseslərin inkişafında, multikulturalizmə bağlı bizim təcrübəmiz öyrənilir. Həm də hesab edirəm ki, inkişaf modelimiz də bu gün bir çox ölkələr üçün cəlbəcə olur. Çünkü biz şaxəldirdirmə yolu ilə gedirik. Ölkə inkişafıyyatı artıq coşxaxəli inkişafıyyatdır. Qeyri-neft sektorun ümumi daxili məhsulun təxminin 70 faizi təşkil edir. Biz son illər ərzində aparılan İslahatlar nəticəsində bu səviyyəyə qalxa bilməsik. Müstəqillik, müstəqil siyaset, milli maraqlar bizim üçün əsas vəzifədir, əsas məsələdir. Biz bundan sonra da Azərbaycanın seçcimini qoruyacaq, bütün təzyiqlər, bəzi hallarda təxbətlərlə baxmayıaraq, öz yolumuzdan dönməyəcəyik".

Bu gün monoetik və işgalçi Ermənistandan fərqli olaraq, Azərbaycan polietnik dövlət kimi ərazisində yaşayın bütün xalqların vətənidir. Bu mənada ölkədə reallaşdırılmasına səy göstərən istənilən ideya təkcə azərbaycanlıların deyil, digər milli azılların da maraqlarını özündə tam ehtiva edir. Yəni, dövlətin hədəfədiyi hər hansı ideya və proqramlar etnik mənsubiyətdən, dinindən asılı olmayıraq ölkənin bütün əhalisinin maraqlarını öne çəkir. Dünyəvi və demokratik dövlət modelini qəbul etməsi ne régemen respublikamızda insanların dini inancları, həbələ vicdan azadlığı yüksək səviyyədə təmin olunur. Milli dənəsibiyətdən, dinindən asılı olmayıraq hər bir vətəndaşın bu torpaq üçün milli yiyilik hissini yaşaması da tolerantlığın bariz təzahürüdür. Dini və etnik tolerantlıq Azərbaycanın xalqlarının qanında, kökündə var. Milli ənənələrimizdə, düşüncə arxetiplərimizdən əsaslı ehtiva edən felsefəmizdə bəsqa dinlər, milletlərə dözdümlü münasibət özünü yaşadır. Ulu önder Heydər Əliyevin irəli sürdüyü azərbaycanlılıq ideologiyası isə dini tolerantlığın en başlıca təminatçı kimi çıxış edir.

Azərbaycanda tolerantlıq - irqli, milli, dini və bəsəri müstəviliyi ehətə etmək baxımdan yekincisiyin təsdiqi deyil, müxtəlifliyin vəhdəti ki mi bu gün həm lokal, həm də global gerçəkliliyin tələbələrinə cavab verir. Azərbaycanda yaşayan bütün xalqların və dillərin nümayəndələri arasında tərəfdəşliq və qarşılıqlı ruhu yaratmaq məqsədilə səyələr gündən-günə artırlar. Ulu öndərin əsasını qoyduğu azərbaycanlılıq ideologiyası milli həyətin ahəngdarlığının, konfessiyaların dinc yanaşı yaşamasının, ölkədən təsirinin coxəsrlilik enənesi, onların ümumi tələbi və gələcək müstəqil Azərbaycanın bütövlüyü, inkişaf və fərvarlığı uğrunda birgə mübarizəsinin ümumi tarixi təcrübəsidir. Ölkəmizdə aparılan coxmədəniyyəti dələqələrə dərhal idarəetməli dəstəklərənən təsdiq edilir. Qəbələ Beynəlxalq Tədbirlerin keçirilməsi üçün ideal məkan olduğunu bildirib: "Əlbət, müstəqil siyasetə aparmağımız bizə bezi problemlərə də yaradır. Çünkü bu gün dünyada qutlaşma göz